

UOT: 627.51; 627.41

KÜRMÜKÇAYDAN QİDALANAN SUVARMA KANALLARININ MÖVCUD VƏZİYYƏTİ VƏ ONLARIN İŞ REJİMİNİN YAXŞILAŞDIRILMASI TƏDBİRLƏRİ

t.e.f.d., dos. A.M. Müslümov,
mühəndis N.Q. İsmayılov
"AzHvəM" EİB

Məqalə redaksiya heyətinin 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) t.e.f.d., dos.S.S. Quliyevin təqdimatı
əsasında müzakirə olunaraq, onun Birliyin "Elmi əsərlər toplusu" nun XLII cildində daxil edilməsi qərara alınmışdır.

Xülasə. Məqalə Kürmükçaydan qidalanan suvarma kanallarının mövcud vəziyyətinin, analizi, iş rejiminin öyrənilməsi və yaxşılaşdırılması tədbirlərindən bəhs edir.

Açar sözlər: çay, məcra, kanal, suqəbuledici.

Giriş. Son illərdə respublikanın Şəki-Zaqatala bölgəsi çaylarının su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində geniş miqyaslı işlər görülməkdədir. Bu işlərin sırasında suvarma, su təchizatı və hidroenergetika ilə bağlı işlər xüsusi yer tutur.

Tədqiqat obyekti kimi seçilmiş Kürmükçay özünün sel və daşqın təhlükəliliyi ilə seçildiyinə görə, onun su axımlarından səmərəli istifadə edilməsində müəyyən çətinliklər mövcuddur.

Kürmükçayda suyun götürülməsi qeyri mühəndis tipli bəndsız sugötürən qurğular vasitəsi ilə həyata keçirilir və su öz axını ilə kanallarla suvarılan əkin sahələrinə çatdırılır. Çayda aparılan çöl tədqiqatları zamanı müəyyən edilmişdir ki, su təchizatından ötrü çayda qurulmuş bəndsız suqəbuledici qurğular primitiv konstruksiyaya malik olması ilə bərabər, həm də onların müəyyən bir qisminin çay axımlarının təsirinə məruz qalaraq sıradan çıxmazı, qurğunun sugötürən hissələrinin çay gatirmələri ilə dolması və eləcə də çaydan suyun suqəbulediciyə yönəldilməsindən ötrü çayın bir çox məntəqələrində suistiqamətləndirici dambaların qurulmaması nəticəsində, çaydan həmişə lazımı miqdarda və keyfiyyətdə suyun kanallara verilməsi mümkün olmadığı üçün, su təsərrüfatı sahələrinin suya olan tələbatının ödənilməsində müəyyən çətinliklər vardır. Çaydan su götürən kanallarının istismarında həll olunmalı müəyyən çətinliklər mövcuddur [1].

Təhlil və müzakirə. Kürmükçayda suvarma kanallarının mövcud vəziyyətinin öyrənilməsi, onların təsiri altında yerləşən ümumi suvarma sahələrinin və kanalların təkmilləşdirilmə səviyyəsinin müəyyən edilməsi, suvarma kanallarının sunəqletmə qabiliyyətinin dəqiqləşdirilməsi və istismarının yaxşılaşdırılması ilə bağlı çöl tədqiqat işləri görülmüşdür. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Kürmükçaydan suvarma kanallarına suyun verilməsi bəndsız sugötürən qurğular vasitəsi ilə həyata keçirilir. (foto 1,2) Mövcud kanalların çoxu torpaq kanallar olduğundan və onlar uzun illər istismar edildiyindən, onların bəzi hissələrində dağılmalara baş vermiş, kanallar lillənmiş, onların sunəqletmə qabiliyyəti

azalmış və nəticədə kanalların normal iş rejimində işləməsi çətinləşmişdir. Ona görə bölgənin mövcud suvarma kanallarında müvafiq tədbirlərin görülməsinə ehtiyac yaranmışdır.



Foto 1. Bəndsız sugötürən vasitəsi ilə Qaxmuğal kanalına suyun götürülməsinin görünüşü.



Foto 2. Bəndsız sugötürən vasitəsi ilə Cəlayer kanalına suyun götürülməsinin görünüşü.

Aparılmış tədqiqat xarakterli ölçmə və hesablamlara əsasən Krmükçaydan qidalanan kanalların qısa xarakteristikası aşağıdakı kimiidir:

Kürmükçaydan bəndsız sugötürən qurğular vasitəsi ilə götürülən su torpaq kanallarla nəql olunaraq Qax rayonu təsərrüfatlarının 7482 ha əkin sahələrinin suvarılmasından ötrü istifadə olunur. Çaylardan suvarma məqsədi ilə götürülən suyun miqdari 8,7 mln. m³ təşkil edir. Qeyd olunan suvarılan ərazilər ayrı-ayrı kanallar üzrə aşağıdakı kimi paylanmışdır:

1. Qaxbaş kanalı çayın sağ sahilində yerləşir və Qaxbaş, Qum, Qaraməş kəndlərinin əkin sahələrinin və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Kanalın uzunluğu 6,8 km, sunəqletmə qabiliyyəti 0,8-1,3 m³/s arasında dəyişir və suvarılan əkin sahəsi 1407 ha təşkil edir. Kanalın 800 m hissəsi torpaq, qalan hissəsi beton üzünlüklüdür. Kanalın aşağı hissəsində 500 metrina beton üzünlüğün çəkilməsinə ehtiyac vardır.

2. Qaxmuğal kanalı çayın sağ sahilində yerləşir Qax şəhərinin, Əmircan kəndinin əkin və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Kanalın uzunluğu 4,6 km, sunəqletmə qabiliyyəti 0,7-1,2 m³/s arasında dəyişir və suvarılan əkin sahəsi 1018 ha təşkil edir. Kanalın şəhər daxilində keçən 2 km hissəsi beton üzünlüklü, qalan 2,6 km hissəsi isə torpaq kanalıdır.

3. Meşəbaş kanalı torpaq kanal olub, çayın sağ sahilində yerləşir və Meşəbaş kəndinin əkin və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Kanalın uzunluğu 2,5 km, sunəqletmə qabiliyyəti 0,7-1,0 m³/s arasında dəyişir və suvarılan əkin sahəsi 795 ha təşkil edir (foto 3).

4. Əmbərçay kanalı torpaq kanal olub, çayın sağ sahilində yerləşir və Əmbərçay kəndinin əkin və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Kanalın uzunluğu 3,5 km,

sunəqletmə qabiliyyəti $0,8\text{-}1,2 \text{ m}^3/\text{s}$ arasında dəyişir və suvarılan əkin sahəsi 347 ha təşkil edir. Kanalda təmir işləri görülür.



Foto 3. Bəndsız sugötürən vasitəsi ilə Meşəbaş kanalına suyun götürülməsinin görünüşü.

5. Cəlayer kanalı torpaq kanal olub, çayın sağ sahilində yerləşir və Cəlayer kəndinin əkin və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Kanalın uzunluğu 11,7 km, sunəqletmə qabiliyyəti $1,2\text{-}1,5 \text{ m}^3/\text{s}$ arasında dəyişir və suvarılan əkin sahəsi 790 ha təşkil edir. Kanalın 700 m hissəsinə beton üzərindən çəkilməsi nəzərdə tutulmuşdur. 2020-ci ildə 450 metrinə beton üzərindən çəkilmiş, qalan 250 metrinə 2021-ci ildə beton üzərindən çəkilməkdədir.

6. Qorağan kanalı torpaq kanal olub, çayın sağ sahilində yerləşir və Qorağan kəndinin əkin və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Kanalın uzunluğu 6,5 km, sunəqletmə qabiliyyəti $0,8\text{-}1,0 \text{ m}^3/\text{s}$ arasında dəyişir və suvarılan əkin sahəsi 102 ha təşkil edir.

7. Qırçıq kanalı torpaq kanal olub, çayın sol sahilində yerləşir və Qırçıq kəndinin əkin və həyətyanı sahələrinin və meyvə bağlarının suvarılmasına xidmət edir. Kanalın uzunluğu 8,8 km, sunəqletmə qabiliyyəti $1,0\text{-}1,5 \text{ m}^3/\text{s}$ arasında dəyişir və suvarılan əkin sahəsi 1229 ha təşkil edir. Kanala 500 m beton üzərindən çəkilməsi nəzərdə tutulur.

8. Heyvalı kanalı torpaq kanal olub, çayın sol sahilində yerləşir və Dəymədağlı kəndinin əkin və həyətyanı sahələrinin suvarılmasına xidmət edir. Kanalın uzunluğu 3,0 km, sunəqletmə qabiliyyəti $0,7\text{-}1,2 \text{ m}^3/\text{s}$ arasında dəyişir və suvarılan əkin sahəsi 454 ha təşkil edir.

9. Almalı kanalı torpaq kanal olub, çayın sağ sahilində yerləşir və Almalı kəndinin əkin və həyətyanı sahələrinin və meyvə bağlarının suvarılmasına xidmət edir. Kanalın uzunluğu 8,9 km, sunəqletmə qabiliyyəti $1,2\text{-}1,5 \text{ m}^3/\text{s}$ arasında dəyişir və suvarılan əkin sahəsi 1230 ha təşkil edir.

Aparılmış tədqiqat araşdırmlarına əsasən Kürmükçayda istismar olunan suvarma kanallarının faydalı iş əmsalını yüksəltmək, onların sunəqletmə qabiliyyətini artırmaq və eləcə də kanalların iş rejimini yaxşılaşdırmaq məqsədi ilə aşağıdakı tədbirlərin görülməsi təklif olunur:

- kanalların su itkisini azaltmaq məqsədi ilə, kanalların yenidən qurulması və onlara

beton üzünlüklerin çəkilməsi;

- kanalların sunəqletmə qabiliyyətini artırmaqdan ötrü kanalların lillərdən təmizlənməsi;
- çayın sugötürən məntəqələrində çayın işlek məcrasından suyu suayırıcı qola yönəltməkdən ötrü çayın sugötürən məntəqələrində məcratamızlımə işlərinin görülməsi;
- çaydan suyun suqəbuləcisi yonəldilməsindən ötrü suistiqamətləndirici dambaların qurulması.

Aparılmış çöl tədiqat işlərinə əsasən çaydan tələb olunan miqdarda suyu kanala verə bilən, çöküntülərin üzərindən cismələrin kanala daxil olmasının qarşısını ala bilən təkmilləşdirilmiş bəndsız sugötürən qurğu təklif edirik [2].

Nəticə. Kürmükçayda təklif olunan tövsiyə və təkliflərin reallaşması su təsərrüfatı sistemində suvarma kanallarının normal iş rejimində işləməsinə xidmət etmiş olacaqdır.

İstifadə olunmuş ədəbiyyat:

1. Данелия Н.Ф. Водозаборные сооружения на реках с обильными донными наносами. М., “Колос”, 1964, 336 стр.
2. Çaylarda baş verən məsələ proseslərindən asılı olaraq ekoloji aspektlər nəzərə alınmaqla suqəbuləcisi qurğuların konstruksiyalarının seçilməsinə və onların istismar etibarlığının artırılmasının dair tövsiyələrin hazırlanması. //AzH və M EİB-nin elmi-texniki hesabatı, Bakı, 2020, 49 s.

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ОРОСИТЕЛЬНЫХ КАНАЛОВ, ПИТАЕМЫХ ИЗ КУРМУХЧАЯ И МЕРОПРИЯТИЯ ПО УЛУЧШЕНИЮ ИХ ЭКСПЛУАТАЦИИ.

Резюме. В статье рассматривается современное состояние оросительных каналов питаемых из Курмухчая, анализ изучение режим работы и мероприятия по улучшению их эксплуатации.

Ключевые слова: река, русло, канал, водозабор.

CURRENT CONDITION OF IRRIGATION CANALS FED FROM KURMUKCHAY AND MEASURES TO IMPROVE THEIR OPERATION

Summary. Analysis of the current condition of irrigation canals fed from the Kurmukchay, study of the mode of operation and measures to improve.

Keywords: river, streams, canal, water in take,

Redaksiyaya daxil olma: 30.11-2020-ci il
Təkrar işlənməyə göndərilmə: 04.12-2020-ci il
Çapa qəbul edilmə: 10.12-2020-ci il